

DÖVLƏTÇİLİK TARİXİNİN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ QƏDƏRKİ İNKİŞAF YOLU

Qədim tarixe və dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir. Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış və dünya tarixində olduqca əhəmiyyətli iz buraxmış və Azərbaycan dünyasının ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu mədəniyyət tarix elmində "Kür-Araz mədəniyyəti" adlanır. "Kür-Araz" mədəniyyəti eradan əvvəl VII-II minilliye aidir və mərkəzi Azərbaycan olmaqla şərqdə Orta Asyanın cənub-qərbindən tutmuş qərbədə Şərqi Anadolu, şimalda Güney Qafqazdan tutmuş cənub-qərbədə Dəclə çayı, cənubda Bəsre (Kəngər) körfəzinə qədər böyük bir əraziyi əhatə edir.

Azərbaycanın dövlətçilik tarixinin yaranıb inkişaf etdiyi Kür-Araz mədəniyyəti mərhələsi III minilliykde daha da inkişaf etmişdir. Yerli eneolit kültürü üzərində yaranan bu mədəniyyətin ilkin özəyi Arazın orta hövzəsi olmuş, ətraf bölgələrə buradan yayılmışdır. Bu kül-tür Urmu-Van və Kür-Araz hövzələrindən Dağıstan və Quzey Qafqaz bölgələrinə, hətta III minilin ortalarından sonra Orta Anadolu və Fələstine qədər gedib çıxmışdır.

Erkən tunc dövründə ilk təkərli araba meydana çıxdı. V.G.Childe, T.S.Piggott, Y.A.Şer və başqa tədqiqatçılar ilk təkər və arabanın m.ö. IV minildə Urmu-Van gölləri arasında yaranıb III-II minillərdə buradan dünyasının digər bölgələrinə yayıldığını yazırlar. Təkər-arabanın ilk dəfə türk boyları tərəfindən yaranması faktı türk eposlarında da öz əksini tapmışdır. Bu haqda Fəzlullah Rəşidəddin "Öğuznamə"sində Qanqli türk etnonimi haqqında yazarkən qeyd edir ki, "Ona qədər təkər yox idi, ona görə də arabanı ilk düzəldən onlar oldular. Gərək olan yükləri, qənimətləri bu arabalara yükləyib apardılar və bu səbəbdən Oğuz onlara Kanqli, yəni arabacılar, arabası olanlar adı verdi".

Dilçi alim Firdun Ağaslıoğlu hesab edir ki, Kür-Araz mədəniyyətindən sonra Azərbaycanın sərhədlərindən kənarada yaranmış başqa etnik kultürlərin əhatəsində olan qəribi prototürk boyalarının tarixi-coğrafi konturları xeyli daraldı. Azərbaycanın sərhədləri xaricində baş-

qa etnik toplum içinde qalan prototürk boyaları çox yerde dilini itirib assimiliyasiya olundu, lakin türk-protoazer boyalarının məskunlaşduğu Urmu-Göyce və Kür-Araz hövzələrində eyni etnik kultur orta tunc dövründə də davam etdi. Yerli əhalinin oturaq həyat tərzi - əkinçilik, ti-kinti, metalisləmə, dulusuluq, toxuculuq, ticarət sənətlərinin yeni keyfiyyətlər qazanmasına imkan yaradırdı. Qeyd edək ki, qədim dövrlərdə Azərbaycan türklerinin-protoazerlərin yaşadığı tarixi-siyasi-coğrafi məkan da böyük əhəmiyyət kəsb edir. Qədim zamanlardan Azərbaycan türklerinin əcdadları türk-protoazerlər Şərqi Anadolu, Güney Qafqaz, Urmıya gölü ətrafi və Kür-Araz ovalığında yaşamışlar. Azərbaycan türkleri üçün Atayurd olan Azərbaycanın İslamaqədərki etnik coğrafiyası son 2500 ildə azacıq dəyişmələrə məruz qalsa da, bütövlükdə əsas özəlliyini saxlamışdır. Lakin qeyd edək ki, min illər boyu Azərbaycanın etnik coğrafiyası əsasən sabit qalsa da, hərbi işgallar nəticəsində müxtəlif dövrlərdə siyasi coğrafiyası dəyişmişdir. Firdun Ağaslıoğlu haqlı olaraq qeyd edir ki, Ön Asiyada türk etnosunun qədim etnik-kültür areali zaman-zaman daralsa da, vaxtile buradan getmiş sak-kimmer boyalarının qayıdışı türk etnik sıxlığını xeyli artırıb, protoazer boyalarınıdır. Sak və kimmer boyalarının Azərbaycana qayıdışı Azər xalqının və azər türkəsinin yaranma prosesini başa çatdırı. Azər xalqı formalaşana qədər Atayurda keçirdiyi protoazer dövrü m.ö. II minilin ortalarından başlayıb m.ö. VII əsrə qədər davam etmişdir. Türk boyalarının Atayurda ikinci böyük köçü (m.ö. II minil) burada qalan türk etnosunun demoqrafiyasında böyük itki və etnik seyrəlmə ilə nəticələnse də, artıq m.ö. XV əsrənən sonra lokal bölgələrdə qalan türk boyaları içində dörd dialekt üzrə protoazer dilinin və xalqının formalaşma prosesi də başlanmışdır. Bu baxımdan, ikinci Atayurda formalaşan digər türk xalqlarından fərqli olaraq, ata ocağında qalan azər-xəzər boyalarının Atayurdu kənarada deyil, prototürk yurdunun içində idi. Bu yurdun güney və güney-qərb coğrafi hüdudları xeyli içəri çəkilmiş, oralar başqadılı etnoslarla dolmuşdu. Zaman-zaman Azərbaycana saqa-qamər, hun,

bulqar, subar, qıpçaq, oğuz türk boyalarının qayıtması azər etnik coğrafiyanın bərpə olunması ilə nəticələndi.

Arxeoloji, antropoloji, onomastik məlumatlara görə, m. ö. IV minilin ortalarında prototürk boyalarının Ön Asiyadan şərqi və şimal istiqamətdə ilk böyük köçü prototürk dilinin parçalanmasına səbəb olmuş, m. ö. II minilin ortalarında baş verən ikinci böyük köç isə burada prototürk dövrünün sona çatması ilə nəticələnmişdir. Vaxtile prototürk Atayurdunun bir parçası olmuş Azərbaycanda qalan prototürk boyları artıq m. ö. II minilin ortalarından sonra protoazer boyaları kimi formalaşma mərhələsinə yaşımişlar.

Eradan qabaq III minilliyyin birinci yarısında Güny Azərbaycan ərazisində Urmıya gölünün cənub və cənub-şərqi hissəsini əhatə edən ərazidə ilk Türk dövləti - Aratta meydana gəlmişdir. "Aratta" prototürk (erkən Türk) dilinə mənsub sözdür. "Dağ" mənası bildirir. Bu dövlət qurumu "e.ə. III minilliyyin I yarısında təkcə Azərbaycanın dyil, bütövlükdə Ön Asiyadan sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, özünəməxsus ad qoymuşdur". Tarixi mənbələrde "saf ənənələr ölkəsi" adlanırlar "Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır".

Azərbaycan ərazisində yaranmış tarixə bəlli ikinci Türk dövləti "Lullubum" sayılır. e.ə. XXIII əsrde Urmıya gölünün cənubunda Lullubi tayfalarının ittifaqı yaranmış, sonra bu ittifaq Turukki və Su adlı Türk tayfaları da qoşularaq Lullubi dövlətini yaratmışdır. Türk mənşəli Hunların da bir sülalesi "Luli" adını daşımışdır. Luli dili qədim Kassi və Elam dilləri ilə də qohum sayılır. İlk əvvəller kiçik padşahlıqlardan ibarət olan Lullubum padşahlığını e.ə. 2200-2170-ci illərdə Lullubum hökmdarı İmماşqun mərkəzi hakimiyətdə birləşdirək Lullu ölkəsini "Padşahlar padşahi" adlandırmışdır. Beləliklə e.ə. XXIII əsrde İkiçayarası Akkad dövləti ilə rəqabət apara bilən güclü Lullubum Türk dövləti yaranmış, dövlətin qüdreti hökmdar Anubanının dövründə (e.ə. 2170-2150-ci illər) daha da artmışdır. Anubanının siyasi nüfisi qeyri-məhdud, iradəsi qanun idi. Hökmdarın şəxsiyyəti ilahiləşdirilmişdi. Manna dövləti e.ə. 593-cü ilə qədər özünün təqribən 400

Azərbaycan ərazisində yaranan üçüncü dövlət Kuti dövlətidir. E.ə. III minilliyyin II yarısında Urmıya gölünün qərb və cənub-qərb ərazisində Qut tayfasının təşəbbüsü ilə Kutium dövləti meydana gəlmişdi. "Kuti" türkə "Ağbə-niz" "Xoşbəxt" deməkdir. Kutilər ağbə-niz Türk etnoslarındandır. "Azərbay-canın qədim tarixini Mesopotamiya ilə bağlayan Qutlar olmuşdur. E.ə. III minilliyyin sonlarında Qutlar hückum edərək Mesopotamiyaya girmiş, Akkad dövləti-nə son qoymuş və Mesopotamiyada 125 ildən çox hakimiyət sürmüslər.

Kutilərdən sonra Urmıya gölünün güneyində prototürklerin Turuk bəyliyi m.ö. XIX-XVIII əsrlərdə Azərbaycana soxulmaq istəyən Asur ordularının qarşısını aldı. Sonralar turuk (Türk) boyları artıq doğu ölkələrdə görünməyə başlayırdı. Turuk adı "Türk" sözünün qədim variantı olsa da, bəzi bölgələrdə günümüze qədər saxlanılmışdır. Azərbaycanın türk yurdunu olması, türkələrin buradan şərqə köçməsi türk dastanlarından Çin qaynaqlarına sızan bilgilərdə də öz əksini tapmışdır. Türk (turuk) adını tukyu kimi verən Çin qaynaqları, onların Azərbaycandan çıxdığını qeyd edir. Qaynağa görə, önce Xəzərin (Bati dənizin) batı tərəfində (yəni Azərbaycanda) yaşıyan tukyular Su çarlığından çıxmış və Aşina soyu Xəzərin doğusunda Kao-Çanq ölkəsinə, sonra buradan cücenlər ölkəsinə keçmişlər. Məlumdur ki, Azərbaycanda su və subar adlı boyaların isə m. ö. III minildən üzüberi bir neçə siyasi qurumu olmuşdur.

Kutium dövləti süquta uğradıqdan sonra Azərbaycanın kiçik hökmədarları birləşməyə macal tapmamış, xarici mü-daxiləcilərin, xüsusi qonşuluqdakı As-sur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da, nehayət, e.ə. I minilliyyin əvvəllerində Urmıya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti meydana gelir. Manna erkən sinifli oli-qarx dövlət tipi idi. Manna hökmdarı dövlətin yeganə başçısı olsa da, dövlətin idarətmə sistemində "Ağsaqqallar Şurası" da daxil idi. Lakin bütün hakimiyət irsi olaraq hökmdara məxsus idi. Hökmdarın hakimiyəti qeyri-məhdud, iradəsi qanun idi. Hökmdarın şəxsiyyəti ilahiləşdirilmişdi. Manna dövləti e.ə. 593-cü ilə qədər özünün təqribən 400

illik mövcudluğunu qoruyub saxlamış, e.ə. VI əsrin əvvəllerində Midya dövlətinin yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil edilmiş və beləliklə de tarix səhnəsində silinmişdir.

Qədim Azərbaycan əraziləri e.ə. VI əsrin əvvəllerində etibarən Midya dövlətinin tərkibinə qatılmış, sonrakı mərhələlərdə isə Əhmənələr dövlətinin (e.ə. 550 - 330) və Makedoniyalı İsgəndər imperiyasının (e.ə. 330-321) hüdudları daxilində olmuşdur. Makedoniyalı İskəndərin ölümündən (e.ə. 323) sonra Azərbaycanın cənubunda yerli dövlətçilik ənənələri bərpə olunaraq Azərbaycan Atropatena dövləti yarandı. Atropatena dövləti e.ə. IV əsrin 20-ci illərində bizim eranın III əsrinədək bölgənin həyatında mühüm rol oynamış əinkənəfəndən bəri olmuş, Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və əinkənəfəndə, həmçinin Azərbaycanın etnik birliliyinin təşəkkülü prossində əvəzsiz rol oynamışdır.

Azərbaycan tarixinin qədim dövrünü araşdırın tədqiqatçılara görə, indiki Cənubi Azərbaycan ərazisi b.e.ə. VI-IV əsrlərdən etibarən Kiçik Midya və Atropatena kimi tanınırdı. Sasanilər ona Azərbatakan deyirdilər. Sonralar isə bu Azərbaycan və Azərbaycan formasını almışdır. Cənubi Azərbaycanın Ərəb xilafetine qədərki hüdudları bir sıra tədqiqatçıların, o cümlədən İ.H.Əliyev, İ.M.Dyakonov, S.Y.Qasimova, A.Kristensen, R.Rəisniya və başqalarının əsərlərinde əhəmiyyətli dərəcədə işlənilmişdir. Həmin dövrə Azərbaycanın şimal ərazilərində Albaniya dövləti yarandı. Antik yunan və Roma müəlliflərinin (Strabon, K.Ptolomey, P.Se-kund, İ.Flavi, P.Mela və başqaları) əsərlərinə istinad edən bir sıra tarixçilər görə, ərəblər qədər indiki Şimali Azərbaycan ərazisi Albaniya adlanırdı.

Əreblərə qədərki müəlliflər öz əsərlərində şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbədə İberiya arasında olan ərazinin müxtəlif şəkildə təqdim edirdilər. Antik mənbələrdə onu Albaniya, pəhləvi mənbələrində Ardan və Aran, Suriya mənbələrində Aran, gürçü mənbələrində Rani, erməni mənbələrində Ağvan adlandırdılar. Lakin A.M.Dyakonov qeyd edirdi ki, Atropat hökmdar kimi

hətta indiki Şimali Azərbaycan ərazisində yaşayan xalqlar üzerinde də hakimiyətə malik idi. R.Rəisniyanın fikrincə, Atropatena hakimləri parfiyalılarının "Aran" adlandırdığı əraziyə də nəzarət edirdilər. Onun sözlərinə görə, bəzi hallarda "Azərbaycan" adı Qafqaza, Dərbəndə qədər olan ərazilərə şamil edildi, Arazin şimalı ilə cənubu vəhdət təşkil edirdi və Arazin hər iki tərəfində yaşayan xalq oxşar həyat tərzinə malik idi.

Yaxın Şərqi siyasi tarixində böyük rol oynayan Atropatena və Albaniya dövlətləri öz mövcudluqları dövründə Azərbaycan xalqının formalaşmasında, dini-mənəvi dəyərlərinin inkişaf etməsində, etnik-siyasi birliliyin yaranması prosesində olduqca əhəmiyyətli rol oynamışlar.

İslamiyyət dövrü Azərbaycan tarixinde yeni bir mərhələnin əsasını qoyur. Bu dövrdən etibarən Azərbaycanın etnik-siyasi və coğrafi hüdudları vahid "Azərbaycan" adı altında birləşir. Bu dövrdən etibarən ərəb qaynaqlarında məmləkəti Azərbaycan və burada yaşayan qədim əhali türk etnosu kimi qeyd olunur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, orta əsrlər dövründə Azərbaycan tarixi ilə bağlı yerli azərbaycanlı müəlliflər tərəfindən yazılış tarixi əsərlər müxtəlif dövlətlərin arxivlərində gizli saxlandığı üçün, bu dövr tarixini əcnəbi müəlliflərin əsərləri əsasında araşdırmağa məcburuz.

Bu əsərlər sırasında Əbu-l-Xeyr Ni-mətullah ibn Muhəmməd əs-Selmasinin XI əsrde qələmə aldığı "Azərbaycan tarixi" əsərini, eləcə də "Marağa tarixi" və "Arran tarixi" adlı əsərləri misal göstərmək olar. Belə əsərlərdən biri de XII əsrde yaşımış Fəxrəddin Əbu-l-Fəz'l İsmayıll bin Müsənna ət-Təbrizi adlı Azərbaycan tarixçisinin "Azərbaycan tarixi" əsəridir. Həmin əsərlər aşkar edilərək ortaya çıxarılsa bu, Azərbaycan tarixinin öyrənilməsi üçün böyük bir töhfə olardı. İslamiyyət dövrü tarixi qaynaqlarda Azərbaycanın siyasi coğrafiyası "Şimalda Dərbənddən başlayaraq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbədə Ərzənruma qədər..." ərazilərə hüdudlanırdı.

(davamı növbəti saylarımda)
Mübariz AĞALARLI.